

Мехрибан Алиева на официальной странице в Instagram поделилась публикацией в связи с 77-й годовщиной Победы над фашизмом

9 MAY

Əziz veteranlar!

Faşizm üzərində Qələbənin 77-ci ildönümü
münasibətilə sizi təbrik edirəm! Hər birinizə
möhkəm cansağlığı, Vətəninizə – sülh və
əmin-amanlıq arzulayıram!

Mehriban Əliyeva

Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti



Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева на своей официальной странице в Instagram поделилась публикацией в связи с 77-й годовщиной Победы над фашизмом.

Как сообщает АЗЕРТАДЖ, в публикации говорится: «Дорогие ветераны! Поздравляю вас с 77-й годовщиной Победы над фашизмом! Желаю каждому из вас крепкого здоровья, а нашей Родине - мира и благополучия!»

Бакинский рабочий - 2022.- 11 мая.- С.4.